

# Qeyri-səlis idarəetmə sistemlərində qaydalar bazasının anlaşıqlılıq meyarının ölçüməsi

N.E. Adilova

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: adilovanigar@gmail.com

Açar sözlər: qeyri-səlis idarəetmə sistemi, qeyri-səlis adəd, anlaşıqlılıq meyəri.

DOI.10.37474/0365-8554/2021-1-35-36

## Оценка критерия понимания базы правил нечетких систем управления

Н.Э. Адилова

Азербайджанский государственный университет нефти и промышленности

**Ключевые слова:** нечеткие системы управления, нечеткое число, критерий понимания.

В статье оценивается критерий понимания базы правил, входящих в нечеткую систему управления. При помощи критерия понимания определяется степень ясности и понимания системы управления для пользователя. Определение критерия понимания дает возможность правильно использовать систему управления в процессе принятия решений и приобретения знаний.

## Estimation of the comprehension criterion for rule base in fuzzy logic theory systems

N.E. Adilova

Azerbaijan State University of Oil and Industry

**Keywords:** fuzzy management system, fuzzy number, comprehension criterion.

The paper deals with the estimation of comprehension criterion for the rule base in the fuzzy logic theory systems. The conception level of management system for the user is defined with a value due to the comprehension criterion. It allows using properly in the issues of decision-making and knowledge acquisition as well.

Qeyri-səlis idarəetmə sistemi biliklər əsasında formalasdırılmış qərar qəbul etmə sistemlərinin dəstəkləyən Əgər-Onda tipli qaydalardan təşkil olunmuşdur. Bu tip qaydalardan idarəetmə sistemlərində şərti halların yaradılmasında və məntiqi nəticə çıxarma məsələlərində bir çox elmi tədqiqatçılar üçün əsas tədqiqat obyekti olmuşdur. Məqalə Əgər-Onda tipli şərti qaydalar əsasında yaradılmış qeyri-səlis qaydalar bazasının istifadəçi tərəfindən nə dərəcədən anlaşıqlı olması təyin edən meyarın ölçüməsindən bəhs edir. Bu məqsədə məqalədə nəzəri və praktiki iş nəzərdə tutulmuşdur.

Qeyri-səlis məntiqin əsası Lütfi Zadə tərəfinən qoyulmuş və aktuallığını bu gənə kimi qoruyub saxlamışdır [1]. Qeyri-səlis məntiq əsasında formalasdırılmış idarəetmə sistemi qərar-qəbuledəmə və digər sahələrdə əlverişli olduğu üçün (tədqiq və tətbiq sahisi genişlənməkdə davam edir [2-4]). Bu cür qaydalar sistemi Əgər-Onda tipli bir neçə qaydalardan təşkil olunmuş, şərti halların təsvir olunmasına xidmət göstərir. Primitiv hal üçün bu

cür qaydalar aşağıdakı şəkildə olmalıdır:

əgər  $X = A$  onda  $Y = B$ ,

burada  $X$ ,  $Y$  – idarəetmə sisteminin girişi və çıxışı;  $A$ ,  $B$  – giriş və çıxış üçün təyin olunmuş qeyri-səlis tipli ədədlərdən təşkil olunmuş meyarlardır (linq-vistik terminlər).

Mürəkkəb sistemlər üçün bu qaydalar aşağıdakı şəkildə göstərilir:

əgər  $X_1 = A_1$  və  $X_2 = A_2$  və ... və  $X_n = A_n$  onda  $Y_1 = B_1$  və  $Y_2 = B_2$  və ... və  $Y_n = B_n$

Fərzi edək ki, bu şəkildə verilmiş beş qaydadan təşkil olunmuş qeyri-səlis idarəetmə sistemi var. Verilmiş sistemə daxil olan qaydaların hər birinin giriş və çıxışı qeyri-səlis ədədlərdən təşkil olunmuşdur:

1. əgər  $X_{1A} = (-1, -0.9, -0.7)$ ,  
onda  $X_{1B} = (0.382, 0.6152, 0.998)$

2. əgər  $X_{2A} = (-0.7, -0.6, -0.4)$ ,  
onda  $X_{2B} = (0.3812, 0.7768, 0.998)$

3. əgər  $X_{3A} = (-0.4, -0.25, -0.1)$ ,  
onda  $X_{3B} = (0.3812, 0.9867, 0.998)$

4. əgər  $X_{4A} = (0, 0.1, 0.3)$ ,

onda  $X_{4B} = (0.3812, 0.9036, 0.998)$

5. əgər  $X_{5A} = (0.3, 0.85, 1)$ ,

onda  $X_{5B} = (0.3812, 0.427, 0.998)$

Anlaşıqlıq meyarının ölçülmesi üçün 2003-cü ildə D. Nauck tərəfindən təklif olunmuş Nauck indeksindən istifadə olunur [5]. Bu meyar sayəsində qeyri-solis qaydalar bazasının mürəkkəbliyi və sistemin giriş və çıxış üçün nəzərdə tutulmuş qiymətlərin doğru şəkildə verilməsini müəyyən etmək olar. Nauck indeksi aşağıdakı şəkildə hesablanır:

$$\text{Nauck index} = \overline{\text{comp}} \cdot \overline{\text{cov}} \cdot \overline{\text{part}}, \quad (1)$$

burada  $\text{comp}$  – mürəkkəblik indeksini təyin edir. Bu indeks qaydalar bazasının istifadəçi üçün nə dərəcədə mürəkkəb olduğunu göstərərkən aşağıdakı kimi ifadə olunur:

$$\text{comp} = m / \sum_{i=1}^r n_i, \quad (2)$$

burada  $m$  – çıxış dəyişənlərinin sayı;  $n$  – bir giriş üçün istifadə olunan linqvistik terminin sayıdır.

Yuxarıda verilən qeyri-solis sistem üçün bu meyar aşağıdakı kimi olacaq:

$$\text{comp} = \frac{5}{1+1+1+1+1} = 1.$$


Nauck indeksinin hesablanması üçün qeyd olunan növbəti indeks  $\overline{\text{cov}}$  – örtükçülüq indeksi olub, verilmiş qiymətlərin [0-1] intervalında nə dərəcədə yayıldığını müəyyən edir:

$$\overline{\text{cov}} = \sum_{i=1}^r \text{cov}_i / n_i. \quad (3)$$

Verilmiş dəstur və şəkildən göründüyü kimi, dəyişənlərin qiyməti [0-1] intervalında tam olaraq yayılmadığı üçün örtükçülüq meyarının qiyməti aşağıdakı kimi olacaqdır:

$$\text{cov} = 0.545.$$

Nauck indeksinin tapılması üçün təklif olunan



Giriş və çıxış dəyişənləri arasındaki mənsubiyət dərəcəsinin təsviri

sonuncu indeks bölünmə indeksi olub, hər bir giriş dəyişəni üçün verilmiş qiymətlərin (lingvistik termlərin) ümumi sayından bir vahid az olmaqla alınmış ədədin inversinə bərabərdir:

$$\overline{\text{part}}_i = \frac{1}{p_i - 1}, \quad (4)$$

burada  $p_i$  –  $i$ -ci giriş dəyişəndə istifadə olunan mənsubiyət funksiyalarının ümumi sayıdır.

İdarəetmə sistemi üçün bu meyarın qiyməti:

$$\overline{\text{part}} = \frac{1}{5-1} = 0.25.$$

Bələliklə, (2)-(4) dəsturları üzrə alınmış nəticədən istifadə etməklə beş qaydadan təşkil olunmuş qeyri-solis sistemin Nauck indeksinin (1) qiyməti aşağıdakı şəkildə olacaq:

$$\begin{aligned} \text{Nauck index} &= \overline{\text{comp}} \cdot \overline{\text{cov}} \cdot \overline{\text{part}} = \\ &= 1 \cdot 0.545 \cdot 0.25 = 0.136. \end{aligned}$$

Yekun olaraq, qeyd etmək lazımdır ki, Nauck indeksinin qiyməti [0-1] intervalı üzrə dəyişməlidir. Bu qiymətin 0-a nə qədər yaxın olması qeyri-solis idarəetmə sisteminin istifadəçi tərəfindən o qədər az anlaşıqlı olmasını, 1-a nə qədər yaxın olması isə qeyri-solis idarəetmə sisteminin istifadəçi tərəfindən o qədər çox anlaşıqlı olmasını müəyyən edir.

Bələliklə, idarəetmə sisteminə daxil olmuş qaydalar bazasının istifadəçi tərəfindən anlaşıqlı olmasını təyin edən meyar Nauck indeksi vasitəsilə ölçülmüşdür.

#### Ədəbiyyat təsviri

- Zadeh L.A. Fuzzy Sets, Information Control, 1965, 8, pp. 338-353.
- Əliyev R.Ə., Əliyev R.R. Soft Computing, Çəşidli, 2004, 624 s.
- Zadeh L.A., Aliev R.A. Fuzzy logic theory and its applications: part I and II. World Scientific, Singapore, New Jersey, 2018.
- Aliev R.A. Uncertain computation based on decision theory. World Scientific Publishing, Singapore, 2017.
- Nauck D.D. Measuring interpretability in rule-based classification systems, in: FUZZ-IEEE 2003, v. 1, St. Louis, Missouri, USA, May 25-28, pp. 196-201.

#### References

- Zadeh L.A. Fuzzy Sets, Information Control, 1965, 8, pp. 338-353.
- Aliev R.A., Əliyev R.R. Soft computing, Chashiyoglu, 2004, 624 s.
- Zadeh L.A., Aliev R.A. Fuzzy logic theory and its applications: Part I and II. World Scientific, Singapore, New Jersey, 2018.
- Aliev R.A. Uncertain computation based on decision theory. World Scientific Publishing, Singapore, 2017.
- Nauck D.D. Measuring interpretability in rule-based classification systems, in: FUZZ-IEEE, 2003, v. 1, St. Louis, Missouri, USA, May 25-28, pp. 196-201.